

# Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 7 və 8 mart tarixli saylarımdızda)

Yer üzündə var olan canlıların ən dözümlüsü insandır. İnsan yarandığı gündən həyatda qalməq, güzəranını, keçimini saxlamaq üçün çarpışmaqdadır. Bu yolda çox məşəqqətlərdən keçir, əziyyətlər çəkir, dözür, uğurlar da qazanır, uğursuzluğa da tuşgəlir, amma yixılmır, həyatına davam edir. Bu dözümlülük, tarixən qədərlə çarpışma bayatılara da təsir edir. "Fələyin dad əlin-dən, Olmadım şad əlin-dən, Yapışaydım ya-xandan, çəkəydim dad əlin-dən", - deyibən fəryad edən və Urmunun üzüm bağındaki üzüm dənələrinin sayı qədər sinədağı olan insan dağın belə götürə bilmədiyi dərd yükkünü çəkir, zülmə dözür.

Bütövlükdə bayatılarda istər qafiyə yaratmaq xatirinə, istərsə də məzmuna görə yer, məkan, yurd adlarının işlənməsinə tez-tez rast gəlinir və bu adçəkmənin qanuna uyğun hal olduğu anlaşılır. Bu bayatıda isə Təbrizin adını bayati müəllifi məhz məzmu-na görə işlədib:

Saralı bağ, dözmədi,  
Bülbül güldən bezmədi,  
Təbrizdən ayrı düşdüm,  
Dərdimə dağ dözmədi...

Azərbaycan-türk folklorunda - daha çox nağıllarda, əfsanə və rəvayətlərdə, dastanlarda obrazi yaradılan əfsanəvi Səməndər (Feniks) quşu ümumtürk folklorunun keçərili quş obrazi, xilaskar qüvvəsi, kosmoqonik etiqadın sakral onqonudur. Səməndər, Zümrüd və ya Simurq deyirlər. Bu əfsanəvi quş qəhrəmanların dostu, darda qalanların köməkçisi, zülmətdən işiqli dünyaya gedib gələ bilən, uzaq yolu qısa müddətə uçan nəhəng bir varlıqdır. Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş adamın dadına çatır. Rəvayətə görə, "uçarkən Səməndər quşunun qanadlarından qığılçım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır, özü isə alışib yanır, həyatını balasına qurban verir. Digər rəvayətə görə, səməndər quşu odun içində yaşayır. Oddan da alışib yanır...". Güney folklorunda Səməndər quşu obrazi ustalıqla yaradılıb:

Əzizim, oda salmaz,  
O Xoydu, o da Səlmas.  
Səməndər də mənimtək  
Özünü oda salmaz.

Bu bayatının ikinci misrasında Güney Azərbaycanın Xoy, Səlmas şəhərlərinin adlarının çekilməsi, son iki misrada isə Səməndər quşu haqqında miflərə işaret olunması yənə də mezmunun mükəmməl alınması məqsədilə bayati müəllifinin yüksək sənətkarlıqla etdiyi bədii priyomdur. Bu möhtəşəm sənətkarlıq nümunəsinin 1-ci və 4-cü misralarında işlədilən "oda" sözü od, atəş isminin yönük hal forması, 2-ci misradakı "o da" kəlməsində isə "o" işaretə əvezliyi, "da" isə bağlayıcıdır. Cinas qafiyə yaranan şair dərd içinde alışib-yanan soydaşının durumunu Səməndər quşu ilə qiylaslaqla kifayətlənmir, hətta onun alovun, atəşin içində ondan da betə yanıb kül olduğunu vurğulayıb, eyni zamanda "oda" kəl-məsini iki formada işlədərək həm məzmunca, həm də formaca misilsiz bir bayati-folklor nümunəsi yaratmağa nail olub. Əsasən adları bəlli olmayan istedad sahibləri - şairlər Güney folklorunun əsas janrlarından olan bayatları yaradarkən əfsanə, nağıl və dastan motivlərindən, atalar sözlərindən də çox böyük məharətlə istifadə etmiş, bəhrələnmişlər.

Sevgi bayatlarında yar sorağına düşüb diyar-diyan gəzən sevdalıların, sevdiyinin vüsalına yetmeyən, fəleyin qəzəbinə tuş gələn və günü ah-vayla keçən nakamların, eşq düşmənlərinin zalimliyi üzündən ayrıraq qəhri çəkən aşıqların könül siziltiləri son dərəcə təsirli şəkildə bədii-poetik əksini tapır. Bu mövzulu bayatlar könüllərin sarı siminə toxunaraq aşıqları, oxucuları dünən də duyğulandırıb, bu gün də, sabah da duyğulanıracacaqdır:

Təbriz üstü Miyana,  
Qızıl gülə boyana,  
Oxu, bülbülüm, oxu,  
Bəlkə yarım oyana...

Bu bayatının Hüseyin Kürdoğlunun baxış bucağından dəyərləndirilməsi dörd misralıq unikal sənətkarlıq örnəyinin özü qədər təsirlidir.

(davamı növbəti saylarımdızda)  
Esmira FUAD,  
filologiya elmləri doktoru.